

**TƏRANƏ BEHBUDOVA***Azərbaycan MEA A.A.Bakıxanov adına**Tarix İnstitutunun "Azərbaycanın yeni tarixi" şöbəsinin dissertantı**E-mail: TarixVeOnunProblemleri@gmail.com***1877-Cİ İLDƏ DƏRBƏND BÖLGƏSİNDE ÇIXIŞLAR VƏ ÜSYAN DALĞASI***Açar sözlər: üsyən, müharibə, müsəlman, əhali, mübarizə**Ключевые слова: восстание, война, мусульманы, насилие, борьба**Key words: rebellion, war, moslems, population, struggled*

1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsinin başlanması ilə ruslar Osmanlı dövlətinin həm Avropadan və həm də Qafqazdakı sərhədlərindən hücuma keçməsi bu bölgələrdə siyasi vəziyyət kəskinliyi ilə ortaya çıxmış oldu. Bu müharibə həmin dövrdə işiq üzü görmüş bir sıra rus müəlliflərin əsərlərində müsəlman-xristian qarşidurması kimi qələmə verilməyə başlanılmışdı. Həmişə türklərin uğurlarına sevinən Qafqaz müsəlmanları, o cümlədən azərbaycanlılar bu müharibəyə türklərlə həmrəy olduğunu bildirərək ruslara qarşı silahlı mübarizəyə qalxdılar. Üsyən tez bir zamanda Çeçenistan və Dağıstan hüdudlarından çıxaraq Cənubi Qafqaza da yayıldı [1, 55; 2, 16; 3, 314-318].

Hümbət və Dido icmalarında üsyənlər baş qaldırmamasına baxmayaraq, bütövlükdə Dağıstanda sakitlik hökm süründü. Bunun səbəbi rus-türk müharibəsində rusların qələbələri ilə bağlı olmuşdur. Başlanacaq üsyənin taleyi isə müharibənin gedisindən bilavasitə asılı idi. İyun ayında rusların cəbhədəki məğlubiyyətləri, rus Qafqaz ordusu tərəfindən Qarsın müdafiəsinin götürülməsi və geri çəkilmələri ilə müşayət olunan şayələr Qafqaz müsəlmanlarından tezliklə azadlıqları uğrunda silahlı mübarizəyə qalxmasını tələb edirdi. Belə şayələr fanatizm nümayəndələrinə əhalini dini-siyasi mübarizəyə qaldırmmasına əsas verirdi [4, 1].

Sentyabrda Mərkəzi Dağıstanda Levaşı kəndi yaxınlığında üsyəncilərlə hökumət qoşunu arasında döyüşlərin getdiyi zaman Cənubi Dağıstan əhalisi üsyəna qalxdı. Üsyəna Xanməhəmmədqala, Başlı, Qayakənd, Berikey, Macalis, Cemikənd, Yangikənd, Muleb, Padar, Qasımənd, Qurax, Axtı kimi iri kəndlərlə yanaşı digər kəndlərin əhalisi də qoşulmuşdular. Dairə rəisləri hiddətlənmiş üsyəncilərdən qorunmaq üçün Dərbənd və Quba şəhərlərinə qaçmışdır [1, 155].

Dərbənd şəhəri ruslar üçün hərbi strateji məntəqə hesab olundurdu. Şəhərin üsyəncilərin əlinə keçməsi üsyən dalğasının Cənubi Qafqazın bütün ərazilərin bürüməsi demək idi. Üsyəncilərlər arasında əlaqənin məhz Dərbənd ətrafindən keçməklə qurulmasını yaxşı anlayan hökumət bu ərazilərdə üsyənin qalxması ilə barışa bilmirdi. Burada vəziyyətin kəskin dəyişməsi və üsyənin qarşısının alınması üçün vəsaatin çatışmazlığı ilə bağlı general-adyutant knyaz Loris-Melikova Krasnovodskidən və Bakıdan hərbi qüvvələrin göndərilməsi xahişi tezliklə yerinə yetirilmiş oldu. Qafqaz qoşunlarının baş komandanı Loris-Melikov bu xahişini nəzərə alaraq, Temurxan-şurada təşkil edilmiş yeddi piyada bölüyü, iki səhra topu və üç yüz nəfərlik atlı dəstəsi polkovnik Ter-Asaturovun başçılığı ilə Daşlakardan Dərbəndə yeridilməsi əmr etmişdi. Həmin hərbi qüvvələr üçün Petrovskidən Dərbəndə dənizdən 400 çətvər suxarı, 150 min patron və bir komplekt top mərmiləri göndərilmişdi [5, 478].

Hələ üsyənin başlananda general Komarov Dərbəndin mühasirəsini təşkil etmək məqsədilə bir sıra tədbirlər görməli olmuşdu. Şəhərdə az sayda qoşun hissəsinin saxlanması

ona bir sıra çətinliklər yaradırdı. Lakin general Komarov şəhərin qala divarlarına böyük ümid bəsləyirdi. Macalis komandası Narın-qalaya daxil olanda şəhərin müdafiəsinin bir qədər möhkəmənməsini nəzərə alan general şəhərin yuxarı hissəsinin müdafiəsini şəhərdəki ruslara və şəhər milisinə tapşırmışdı. Onlar tez bir zamanda şəhərin qala divarlarını təmir etmiş və şəhərin ayrı-ayrı yerlərində barrikadalar qurmuşdular [5, 479].

Üsyan sentyabrın 12-də bütün Kürə dairəsinə yayılmağa başlamışdı. Dairənin hökumət idarələri üsyançılar tərəfindən dağdırılmışdı. Kürə dairəsində üsyançılara poruçık Məhəmmədəli bəy, Tabasaranda Umalat bəy və Aslan bəy, Qayakənddə Ağay bəy, Yaraqda isə Əfəndi İsmayıł dayanırdı [3, 316]. Dərbənd ətrafi kəndlərdən üsyanə qoşulmuş kəndlilərinin Dərbənd şəhərinə doğru irəliləməsi haqqında məlumatlar daxil olmağa başladı. Artıq sentyabrın 13-də Dərbənd ilə Quba arasında teleqraf xətti kəsilmişdi [6, 189]. Şəhər çəşinqılıq içərisində idi. “Şəhər tacirləri mallarını gizlədir və gəmilərə daşıyırdılar. Varlılar Bakıya üz tumuşdular. Zabitlər və şəhər məmurları ailələrini paroxodla Həştərxana yola salmışdalar. Kişi lərə şəhərdən getməyi qadağan olunmuşdu. Lakin paroxodlara çoxlu yəhudi və ermənilər dolmuşdular. Adı günlərdə paroxodon gediş haqqı 10 qəpik olduğu halda indi hərəsindən 5-6 rubl alınırdı” [7, 34].

Sentyabrın 12-də polkovnik Ter-Asaturov knyaz Loris-Melikovdan Dərbəndə irəliləməsi xəbəri alandan sonra o, ertəsi gün səhər tezdən Levaşidən axşama kimi Daşlakara qədər 45 verst yol qət etmişdi. Timurxan-şuradan göndərilmiş Dağıstan qeyri-nizami alayın tərkibi yeddi rota, iki top və üç yüz nəfərlik hərbi dəstə üsyan etmiş kəndlərin kəndlilərini cəzalan-dırmaq üçün fəaliyyətinə başlamalı idi. Lakin göndərilən dəstənin azlığı nəzərə alan Loris-Melikov əlavə olaraq Abşeron alayının iki rotasını, mərmilərlə birlikdə iki top və 10 günlük ərzaq təminatı ilə yola salmışdı. Daşlakarın müdafiəsi üçün bir rota saxlanılmışdı [5, 480].

Sentyabrın 16-da Daşlakardan Qayakənd istiqamətində yola düşən polkovnik Asaturov bir gündən sonra Qayakəndə çatır və burada üsyançıların güclü müqaviməti ilə qarşılanır. Qayakənd üsyançıların köməyinə qonşu kəndlərdə də çoxlu üsyançı gəlib çatmışdı. Beləliklə Qayakənd, Cemikənd və Berike kəndlərin kəndliləri hərbi dəstələri kəndə getməyə qoymurdular. Üsyançıların köməyinə həmçinin Cəfər xanın başçılığı ilə üsyançı dəstələri gəlmişdi. Lakin Qayakənd yaxınlığında üsyançılarla çar qoşun hissələri arasında baş vermiş iki günlük qanlı döyüslərdə üsyançılar böyük şücaət göstərməsinə baxmayaraq məğlub edildilər və onlar top atəşləri qarşısında davam gətiməyərək, Cemikəndə geri çəkilməyə məcbur edildilər [1, 155]. Bu döyüsdə hər iki tərəf xeyli itgi vermişdi. Rus hərbçisinin yazdığını görə, ruslardan dörd nəfər xəsarət almış, üsyançılardan isə 90 nəfər öldürülmiş, 160 nəfər isə yaralanmışdı. Bu döyüsdən sonra ruslar 300 nəfər əsir və kəndlilərə məxsus 3000-ə yaxın mal-qarani özləri ilə aparmışdilar [5, 480].

Dərbənd şəhərinin üsyançılar tərəfindən mühasirəsi isə davam edirdi. Sentyabrın 21-də Ter-Asaturovun dəstəsi Cemikəndə yaxınlaşan zaman meşənin hər iki tərəfində dörd minə qədər üsyançıların güclü atəşləri və təpəliklərdən isə onlara atılan iri daşlarla qarşılanmış oldular. Ter-Asaturov üsyançıların diqqətini yayındırmaq üçün hərbi hissələri Başlı istiqamətinə yönəltdi. Lakin onun niyyəti baş tutmamış qaldı. Belə ki, meşəyə daxil olan hərbi hissələr yenidən Dərbənd yoluna qayıtmışdilar. Bu zaman artilleriya üsyançıları atəşə tutduğundan ön dəstə istiqaməti dəyişə bilmişdi. Hərbi dəstə bu döyüsdə itgisiz keçinmədi. Bu döyüsdə ruslardan bir zabit və üç əsgər öldürülmiş on əsgər isə ağır yaralanmışdı [5, 480].

Sentyabrın 21-i gecə Dərbənd şəhərinin mühasirəsinin kəskin xarakter alması, şəhərin üzərinə əlavə olaraq üsyançıların yaxınlaşması və üsyançılar tərəfindən bir sıra kəndlərə yiylələnməsi haqqında məlumat alan Asaturov səhərisi ertədən hərbi dəstəni Dərbəndə irəli-

ləməsini tələsdirdi. Bu zaman polkovnik Asaturov rus hərbi dəstəsinin Başlıya və yaxud Dərbəndə getməsini bilməyərək bütün əhalini qazavata dəvət etmiş usmi Mehdinin rus qoşunun Dərbəndə buraxmamaq üçün bir sıra tədbirlər gördüyü haqqında məlumat almışdı. Həmin məlumata görə üsyانçılar rus qoşunun keçəcəyi ərazilərdə rusların hərəkətinə əngəl törətmək məqsədilə əlindən gələni etməyə çalışırdılar. Eyni zamanda din uğrunda mübarizə aparmağa and içmiş üsyانçılar başda Ağa-bəy, Umalat-bəy və İsmayıл əfəndi olmaqla çoxlu sayda üsyانçı dəstələrin və habelə yerli kəndlilər tərəfindən başçı seçilmiş poruçık Məhəmməd bəyin üsyانçı dəstələrinin Dərbəndə yeriməsi haqqında şayələr yayılmaqda davam edirdi [5, 481].

Səhər hərbi dəstə beş verst yolu keçməmişdi ki, dəstənin avangardına cavabdeh olan Lovenetski üsyانçıların Cemikəndə geri çəkilməsi haqqında məlumat gətirdi. Üsyانçıların Cemikənd manevri rusları döyüşə dəvət etməyi niyyətindən irəli gəlirdi. Çünkü üsyانçı dəstələr burada ruslara qarşı pusqu qurmuşdular. Bu pusquya düşən Asaturov üsyانçıların güclü atəşlərinə məruz qaldılar. Lakin rusların artilleriya qurğularının işə düşməsi döyüşün uğurunu ruslara tərəf çəvirmiş oldu. Döyüş zamanı ruslar üsyانçılardan 57 nəfəri əsir götürə bilmüşdi. Üsyانçılar məğlub edildikdək sonra Asaturov ertəsi gün Vəlikəndə doğru yolunu davam etdirir [5, 482-483].

Onu da qeyd etmək yerinə düşərdi ki, Cemikənd və Berikey kəndlərini keçən hərbi dəstə usmi Mehdi bəyin başçılığı ilə digər bir üsyانçı dəstəsi ilə üz-üzə gəlmişdi. Burada baş vermiş döyüşdə qələbə əldə edən hərbi hissələr çətinliklə də olsa üsyانçıların müqaviməti dəf edə bilməşdilər [4, 5]. Rəsmi məlumata görə sentyabrın 18-də Qayakənd və sentyabrın 21-də Cemikənd yaxınlığında hökumət qoşun hissələri ilə üsyانçılar arasında baş vermiş döyüslərdə üsyانçılardan 550 nəfər qədəri öldürülülmüş və 300 nəfər isə əsir götürülmüşdü [8, 153].

Ter-Asaturovun Dərbənd yürüşünün növbəti çətinliyi Xanməhəmmədqala kəndi yaxınlığında oldu. Belə ki, hərbi dəstə kəndə yaxınlaşmışdı ki, üsyانçılar qışqıraraq onların üzərinə hücuma atıldılar və tezliklə də geri meşəyə çəkildilər. Meşədə rusları növbəti pusqu gözləyirdi. Bunu anlayan Asaturov meşəyə girməyi risk etməyərək, kəndə daxil olmasına üstünlük vermiş oldu. Üsyانçılar kənddə Mehdi bəyin evinin qarşısında canlı sədd qurmaqla rusların hücumunu dəf etməyə çalışırdı. Lakin artilleriya atəşləri üsyانçıların bu niyyətlərini heçə endirmiş oldu. Hərbi hissə kəndi tərk edib, yola düşmüdü ki, onlar yenə da üsyانçıların hücumlarına məruz qalırlar. Bu dəfə də hərbi dəstə üstünlüyü ələ alırlar. Ruslar Dərbəndin 15 verstliyinə çatanda general Komarovdan şəhərdə vəziyyətin hələ də gərgin olaraq qalması və hərbi dəstənin sentyabrın 23-də gözlədiyi haqqında məktub alan Asaturov Dərbəndə tezliklə çatmaq üçün sürətini bir qədər də artırımlı olmuşdu. Nəhayət hərbi dəstə Dərbəndə yaxınlaştı. Dəstəni şəhərin yaxınlığında şəhər rəisi general Komarov tərəfindən qarşılanmışdı [5, 485-486].

Artıq şəhərdə həmin gün xeyli hərbi qüvvələr toplanmış oldu. Hərbi qüvvələr üç dörd-də-bir batalyonu, bir komanda, dörd artilleriya qurğusu və yeddi yüz atlidan ibarət idi [1, 158]. Rus hərb tarixçisinin verdiyi məlumata görə “bəhs olunan ərəfədə Dərbənd şəhəri ağır günlərini yaşamışdı. Üsyanların mərkəzində yerləşən Dərbənd şəhəri hər zaman üsyانçılar tərəfindən ələ keçirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Macalis komandası gələnə qədər şəhərdə yalnız 400 nəfərlik garnizon var idi. Hələ sentyabrın 14-də Daşlakar, Temurxan-şura və Quba ilə teleqraf əlaqəsi kəsilmiş, post stansiyalarının çoxu yandırılmışdı. Yalnız dəniz vəstəsilə əlaqə yaratmaq mümkün olurdu. Lakin dənizdəki güclü külək gəmilərin üzməsinə imkan vermədiyindən, bundan istifadəsini də imkansız etmişdi” [5, 487].

Sentyabrin 23-də Dərbəndə dənizdən Bakı quberniya batalyonu, ertəsi gün isə Krasnovodksidən Abşeron alayının ikinci batalyonunun 2 rotası gətirildi. Sentyabrin 25-də Dərbəndə Abşeron alayının digər iki rotası gəlib çıxmışdı. Sentyabrin 26-dan başlayaraq, hərbi qüvvələrə baxış keçirilmiş və hərbi hazırlıqları yolanılmışdı. Sonra bu qüvvələrə geri çağırılmış Dağıstan qeyri-nizami atlı alayı birləşdirilmişdi. Dərbənddə toplanmış hərbi dəstə Qaytaq dəstəsi adlandırılmış, ümumi komandanlıq general-major Komarova tapşırılmışdı [5, 488].

Qafqaz qoşunlarının baş komandanı knyaz Loris-Melikovun əmrinə əsasən general-major Komarov çoxsaylı yaxşı silaşlanmış hərbi qüvvələrlə sentyabrin 27-də Dərbənddən Xanməhəmmədqala kəndi istiqamətində dağidıcı hərbi yürüşünə başladı. Kənd əhalisi çoxlu sayda hərbi qoşununu görəndə əvvəlcə kəndi tərk edib meşəyə qaçmalı olmuşdu. Lakin sonra kənd aqsaqalları rus qoşun başçısı ilə razılığa gəldikdən sonra kəndə qayıtmışdı [1, 158]. Komarov üsyanda iştirak edib-etməməsindən asılı olmayaraq qabağına çıxan bütün kəndləri talayır, əhalisini öldürür, kəndlərini isə yandırırı. Ərtəsi gün hərbi dəstə üç körpünü yenidən bərpa etdikdən sonra Cemikəndə doğru irəliləməyə başladı. Yaxşı silalanmış hərbi dəstə ilə döyüşə girməkdən çəkinən kəndlilər rusların tələblərini yerinə yetirməyi boynuna götürməli olmuşdular. Tərəkəmə kəndləri olan Vəlikənd, Bilər, Padar, Tətagər, Ulu-tərəkəmə, Korodalı, Dəli-soban, Berikey və Cemikənd əhalisi ilk əvvəllər üsyənlərdə fəal iştirak etsələr də, qırğına getməyərək silahı yerə qoymalı olmuşdular [5, 488].

Sentyabrin 29-da Qaytaq dəstəsi üsyəncilərin ələ keçirmiş olduğu Başlı kəndinə gəlib çatırlar. Üsyəncilərlə hərbi hissələr arasında qısa müddətli atışmalardan sonra kənd ruslar tərəfindən işgal edilmişdi. Kəndin əli silah tutan əhalisi meşəyə çəkilərək, hərbi dəstəyə müqavimətini davam etdiridi. Üç gün kənddə qalan general Komarov Mehdi bəyə məxsus olan taxıl anbarından Türkiyəyə göndərilmək üçün toplanmış 500 arabadan çox taxılını müssadırə etməklə özləri ilə aparmışdı. Qarət olunmuş kənd oktyabrın 3-də gecə rus hərbiçiləri tərəfindən dağıdılmış və od vurulmuşdu [4, 6].

Başlı kəndində olan zaman başda Cəfər-bəy olmaqla üsyəncilərin Çumlu və Yangikənd kəndlərində toplanması, həmçinin oraya Mehdi-bəy və Umalat-bəyin üsyənci dəstələrinin gəlməsi haqqında məlumat alan general Komarov oktyabrın 3-də həmin kəndlərə dögrü qoşun çəkməyə başladı. Rus kəşfiyyatçılarının əldə etdiyi məlumatata görə üsyəncilərin sayı dörd min nəfərə çatırı. Hərbi qüvvələrin ilk addımı həmin kəndlərə top atəşlərinin yağıdılması oldu. Kəndin fasiləsiz top atəşlərinə tutulması üsyəncilərin geri çəkilməsinə və əlverişli mövqelərə yiylələnməsinə gətirib çıxarmışdı. Lakin qaranlığın düşməsi döyüşü səhərə saxladı. Ərtəsi gün səhər 7-də Komarov yüngül silahlanmış əsgərlərlə Yengikənd üzərinə hücuma keçdi. Kənd oktyabrın 5-də ruslar tərəfindən işgal edildi. Burada başda Umalat-bəyin başçılığı ilə çoxsaylı üsyənci dəstəsinin Dərbəndə irəliləməsini eşidən Komarov tezliklə qoşununu geri qartarmaq məcburiyyətində qalmışdı [5, 490-493].

Dağıstanın cənubunda üsyəncilər bir sıra döyüslərdə ağır məglubiyyətlərə düşcar edilməsinə və xeyli itgilər verməsinə baxmayaraq üsyəncilər sakitləşmək bilmirdi. Yangikənd ruslar tərəfindən ələ keçirilən günün ertəsi Cəfər xan və Mehdi bəy üsyənci dəstələri ilə Macalısə yola düşmüş, Umalat bəy isə Tabasaranda üsyənciləri ətrafında toplanmış dəstələri ilə qonşu kəndlərin köməyinə getmişdi. Bu kəndlərdən yol açaraq geriyə, Dərbənddə azuqə və silah ehtiyatı ilə təmin olunmaq üçün qayidan Komarov kolonnasını oktyabrın 6-da Yangikənddən Vəlikəndə yeridir. Lakin Umalat bəyin üsyənci dəstələri Xanməhəmmədqala kəndi yaxınlığında yerləşməklə, kolonnanın yolunu kəsmişdi. General-major Komarov Dərbənddən göndərilən əlavə qüvvələrin gəlməsi üçün vaxt əldə etmək məqsədilə ertəsi gün üsyəncilərin üzərinə hücuma keçir. Dərbənddən göndərilən əlavə qüvvələr İran-Xarab tərəfdən üsyəncilər

tərəfindən güclü həmləsinə məruz qalır. Uzunsürən atışmalardan sonra Dərbənddən göndərilən polkovnik Mombelinin kolonnası xeyli itti verməklə geriyə şəhərə qayıtmalı olmuşdu. Bu kolonnadan yaralananlar da az deyildi [4, 7].

Oktyabrın 11-də Qara-Qaytaqda sakitlik bərpa olunsa da, dağlıq ərazilərdə üsyənlər davam edirdi. Mehdi bəyin üsyənci dəstəsi ilə birləşməyə çalışıyan Umalat bəy Duvək kəndinə gəlib çıxmışdı. Bunu eşidən general Komarov Dərbəndə qayıdır, Duvək kəndinə hərbi qüvvə yeridir. Büyük hərbi qüvvələrlə üz-üzə qalan üsyəncilər dağıdırılaq, ərazidən qovulurlar. Oktyabrın 25-də kənd ruslar tərəfindən tutularaq dağıdırılır və yandırılır. Bir az sonra Mehdi bəyin başçılığı ilə iki minlik üsyənci dəstəsinin Başlı kəndini ələ keçirərək, tərəfdarlar toplamağa başlaması haqqında məlumat alan Komarov oktyabrın 27-də ikinci dəfə Başlı üzərinə hücuma keçir. Lakin üsyəncilər kənddə qalmayaraq, dağlara çəkilmişdilər [1, 158]. Dağıstända olmuş bu böyük üsyən amansızcasına yatırıldı. Cəza dəstələri işə başlamışdı. Minlərlə üsyəncinin evləri viran qoyulmuş, özlərini isə sürgünə göndərmişdilər. Üsyən fəalları dar ağacından asılmışdı. Qaziqumuqda 5, Solanubda 15, Cənubi Dağıstända 3 nəfər yerli əhalisi qarşısında dar ağacından asılmışdı. Cəza tədbirləri 1878-ci ildə də davam etdirilmişdi [9, 21-23]. Üsyənda iştirak etdiyinə görə Samur dairəsindən 251, Kürə dairəsindən isə 288 nəfər Rusyanın dixili quberniyalarına sürgün olunmuşdular [7, 92].

Dağıstända baş vermiş 1877-ci il üsyəni ərazinin genişliyinə və iştirakçılarının sayına görə Rusiya imperiyasına qarşı xalqın ən böyük üsyəni hesab olunur. Hətta 25 illik xalq-azadlıq hərəkatında Şamilə bu qədər ərazini və əhalini hərəkata cəlb etmək nəsib olmamışdı. Dağıstända yeddi ay davam edən bu üsyəna 394 kəndin əhalisi qoşulmuşdu [10, 147]. Dərbənd şəhəri ətrafında gedən döyüslər üsyəncilərin çarizmin müstəmləkə siyasetinə qarşı olan kəskin nifrətin nəticəsi və azadlıq uğrunda mübarizənin tərkib hissəsi olub, müsəlman əhalisinin birliyini nümayiş etdirirdi.

### **İstifadə olunmuş ədəbiyyat:**

1. История Дагестана. т. II, Москва; Главная редакция восточной литературы, 1968, 368 с.
2. Магомедов П.М. Восстание горцев Дагестана в 1877г. Махачкала, 1940.
3. Магомедов Р.М. История Дагестана (С древнейших времен до конца XIX века). Махачкала, Дагестанское учебно-педагогическое издательство, 1968, 340 с.
4. Фон-Климен. Действия в Дагестане, на Алазанской долине, в Кубинском и Нухинском уездах в 1877 году // Кавказский юбилейный сборник. Военно-исторический отдель.
5. История Апшеронского полка 1700-1892 гг. Составлено Л.Богуславским. Т.2. С.Петербург, Типография министерства сообщения, 1892, 552 с.
6. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Arxiv, iş 1664(1).
7. Абдулгамидов Н.А. Восстание в южном Дагестане в 1877 году. Москва; Азбука, 2001, 93 с.
8. Azərbaycan Respublikası Tarix Arxiv, f.45, siy.2, iş 132.
9. Айтберов Т.М., Дадаев Ю.У., Омаров Х.А. Восстания дагестанцев и чеченцев в послешамилевскую эпоху и имамат 1877 года. Книга 1. Махачкала, 2001.
10. Гасанов М.М. Дагестан в составе России (вторая половина XIX века). Махачкала, Юпитер, 1999, 219 с.

**ТАРАНА БЕХБУДОВА****ВЫСТУПЛЕНИЕ И ВОССТАНИЕ В ДЕРБЕНТСКОМ РЕГИОНЕ В 1877 ГОДА.**

Данная статья посвящена истории освободительной борьбе азербайджанского народа против колонизаторов в самом северовосточном регионе Азербайджана – в Дербентском регионе в 1877 году. Автор на основе достоверных источников рассматривает особенностей освободительной борьбы в Дербентском регионе в XIX в.

**TARANA BEHBUDOVA****THE WAVE OF REVOLT IN 1877 IN DERBENT**

In this article highlights the study of the history of the liberation struggle of the people of Notheren Azerbaijan. Also the article examines the ancient Azerbaijani city of Derbent and development location dedicated to the struggle of the population. Proof of this, the revolt of Derbent in 1877.

*Rəyçilər: t.ü.f.d.Z.Qafarova, t.e.d.Q.Ə.Əliyev*

*AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycanın yeni tarixi" şöbəsinin 15.07.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №17).*